



BİNƏQƏDİ

BAKI-2015
I AVROPA OYUNLARI
İLƏ ƏLAQƏDAR 1 İYUL
2014-cü İL TARİXİNDƏN
"TƏMİZ BİNƏQƏDİ"
LAYİHƏSİNƏ START
VERİLİB

Əlaqələrin genişləndirilməsi vacibdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahı qəbul edib.

Qonaq Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumun işə başlaması münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib. Ölkəmizdə olmağın əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev ölkəmizin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev ölkəmizin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Küveytə səfərini və Küveyt rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında mövcud olan əlaqələrin ikitərəfli əməkdaşlığın yaxşı nümunəsi olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləməsinin və maraqlarını müdafiə etməsinin önəmli olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkəmizin əhəmiyyətini vurğulayıb.

BMT-nin baş katibi tədbirə böyük maraq göstərib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasser, BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardjiç-Markoviç və UNESCO baş direktorunun köməkçisi Lalla Aişa Ben Barkanı qəbul edib.

BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin baş katibi Pan Gi Munun tədbirə böyük maraq göstərdiyini vurğulayıb və baş katibin forum iştirakçılarında videomüraciətinin önəmli qeyd edib. Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun ilk dəfə Bakıda keçirilməsinin gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımın-

dan çox önəmli olduğunu deyib.

BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi tədbirin BMT-nin gənclər siyasəti üzrə ilk qlobal forumu olmasının önəmli vurğulayıb. O, forumun bu gündəlik bu sahədə ən çox əhəmiyyətli tədbir olduğunu qeyd edib. Ahmad Rafi Mohamad Alhendavi forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Gənclər siyasəti üzrə birinci qlobal forumun Azərbaycanı keçirilməsinin əhəmiyyətini qeyd edib. BMT-nin baş katibi Pan Gi Munun foruma ünvanladığı videomüraciətini tədbirə beynəlxalq səviyyədə verilən önəmli ifadəsi kimi dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini qeyd edib, bunun ölkələr və xalqlar arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Gənclər siyasəti üzrə birinci qlobal forum

Oktyabrın 29-da Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Forumda geniş nitq söyləyən dövlətimizin başçısı deyib: "Gənclər siyasəti ilə bağlı ölkəmizdə keçirilən ilk qlobal forum bizim üçün çox vacib tədbirdir. Bu qədar çox ölkənin nümayəndələrini qəbul etməkdən böyük şərəf hissi duyuruq. Əminəm ki, ölkəmizdə keçirəcəyiniz vaxt sizin xatirənizdə qalacaq. Gənclər siyasəti ilə bağlı ilk forumun burada keçirilməsindən fərəh hissi duyuruq. Əlbəttə ki, gələcəkdə bir çox forumlar da keçiriləcək. Lakin bu forum tarixdə ilk forum kimi qalacaq. Biz qəbul edən ölkə kimi Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarlıq. Bunu hökumətimizin idman və gənclər, fəal inkişaf siyasəti sahəsində göstərdiyi səylərin yüksək qiymətləndirilməsi kimi qəbul edirik. Gənclər, idman, incəsənət bir-biri ilə bağlıdır. Ölkəmiz və hökumətimiz həyatımızın bu sahələrinə böyük əhəmiyyət verir.

Bizim üçün mühüm prioritetlərdən biri də təhsildir. Fərəhlənirik ki, Azərbaycanda savadlılıq səviyyəsi yüz faiz təmin edilmişdir. Gənclər siyasətinə gəldikdə, həmçinin inkişafına töhfə verməyə yardım edirik.



mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilmişdir və uğurla həyata keçirilib. Bu yaxınlarda biz Gənclər Fondunu yaratmışıq. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəsə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətdə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir.

Təhsil və savadlılıq məsələlərinə toxundum. Həmçinin bildirmək istəyirəm ki, təhsil də hökumətimiz üçün əsas prioritetlərdən biridir. Çünki biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər. Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək, görürük ki, uğurlu inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji yeniliklərdir. Yalnız təhsil, bilik və texnolgiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə

bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır. Buna görə də təhsil Azərbaycanda prioritetlərdən biridir. Hesab edirik ki, beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək biz daha böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən uzun illər ərzində hökumətimiz gənc nəsillərimiz üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il 40 milyon avroya yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün sərf edilmişdir. Eyni zamanda, biz Azərbaycanda təhsilin səviyyəsini artırmaq üçün bu sahəyə böyük sarmayələr yatırırıq və universitetlərimizlə dün-

yanın aparıcı təhsil ocaqları arasında beynəlxalq əlaqələri daha da artırmağa çalışırıq.

Biz bu siyasətin faydasını götürük. Çünki bu gün Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edir. Hökumətimiz üçün prioritetlərdən biri də idmandır. Həmçinin bizim burada da yaxşı nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Sonuncu Olimpiya Oyunları bizim üçün tarixi əhəmiyyətə malikdir.

Ardı səh. 2-də

Azərbaycan Prezidentinin Fransaya işgüzar səfəri

Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasına işgüzar səfəri edib.

Oktyabrın 27-də Parisdə, Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

Sarayın qarşısında dövlətimizin başçısının şəxsi fəxr qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev fəxr qarovul dəstəsinin qarşısında keçib.

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdirilib.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilmişdir. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da geniş-

ləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. "Cənub" dəhlizi enerji layihəsinin reallaşması ətrafında qarşılıqlı fikirlər dinlənilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparılıb. Münaqişə ilə bağlı status-kvonun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.

İşgüzar səfər çərçivəsində Parisdə görüşlər

Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun



həmsədrələri ilə birgə görüşü olub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrələri ilə yenidən bir-

gə görüşü olub.

Daha sonra Fransa Respublikasının Prezidenti Fransua Ollandın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrələri ilə birgə görüşü keçirilib.

Görüşlərdən sonra Fransa Prezidenti Fransua Olland tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın şəxsi fəxr qarovul dəstəsi ilə görüşü keçirilib.

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına işgüzar səfəri başa çatıb.

• SƏYYAR GÖRÜŞ 3



Sakinlərin müraciətləri diqqətlə araşdırılır

• CƏMIYYƏT 4



Kommunal xarakterli problemlər həllini tapır

• BƏLƏDİYYƏ-2014 5



Bələdiyyə seçkilərinə hazırlıq prosesinə start verilib

• SOSIAL 6



Gənclər Prezident yanında Bilik Fondunda olublar

Azərbaycan Prezidenti İlham Əliyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanı qəbul edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman Bakıda keçirilən "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa

Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfransın Avropa ölkələri hakimləri arasında dialoqun inkişaf etdirilməsi və Azərbaycanda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi baxımından önəmini qeyd edib. O, müxtəlif ölkələrdən olan xeyli

sayda hakimlərin konfransda iştirak etdiyini vurğulayaraq tədbirin Avropa səviyyəsində əhəmiyyətini diqqətə çatdırıb.

Strasburqa son səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkəmizin xüsusilə Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Av-

ropanın müvafiq qurumları ilə fəal əməkdaşlıq etdiyini deyib və Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev bu baxımdan "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" möv-

zusunda beynəlxalq konfransın əlaqələrin genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Gənclər siyasəti üzrə birinci global forum

Əvvəlki sah. 1-də

Çünki 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan əvvəlki illərlə müqayisədə ən yüksək nəticəni əldə etdi. Azərbaycan demək olar ki, 200 ölkə arasında 30-cu oldu. Gənclər arasında Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar oldu. Yığmamız təxminən 200 ölkə arasında 10-cu oldu. Bu, onu göstərir ki, Olimpiya hərəkatının inkişafı, müasir idman qurğularının yaradılması siyasəti nəticə verir. Eyni zamanda, idman cəmiyyətimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Gənc nəslin idman fəaliyyətinə qoşulması və həvəsləndirilməsi məqsədini daşıyan Dövlət proqramları nəinki ölkənin beynəlxalq yarışlarda nüfuzu, o cümlədən gənclərə uğurlu yolun göstərilməsi baxımından vacibdir. Eyni zamanda, fiziki sağlamlıq gənclərə bütün həyatları boyu yardımçı olur. Bunun sayəsində gənclər pis vərdislərdən, alkoqoldan, siqaret çəkməkdən və narkotik maddələrdən uzaq olurlar.

Buna görə siyasətimizin sosial sahəsi vacibdir. Həmçinin fəxrənlilik ki, Azərbaycan Avropa və dünya çempionatlarını qəbul edən ölkəyə çevrilib. Gələcək il Azərbaycanda ilk Avropa Oyunlarını keçirəcəyik. Bu, bizim üçün tarixi hadisə olacaq. Panamerika, Asiya, Afrika Oyunlarından fərqli olaraq, Avropa Oyunları əvvəllər heç zaman keçirilməyib. Bu tədbir ilk dəfə burada keçiriləcək. Bu Oyunlara 6 mindən çox atlet qatılacaq. Bu idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq.

Biz 2016-cı ildə Dünya Şahmat Olimpiadasını keçirəcəyik. Şahmat komandamızın uğurlarından da hamımız fəxrənlilik. Yeri gəlmişkən deyim ki, bu komandanın bütün üzvləri gənc nəslin nümayəndələridir. Onların sırasında Avropa çempionları var. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Görürsünüz ki, qısa müddət ərzində Avropa və İslam Həmrəyliyi Oyunları bir-birini əvəzləyəcək. Əslində, bu, Azərbaycanın beynəlxalq məsələlərdə oynadığı rolu aydın şəkildə nümayiş etdirir.

Biz nadir ölkələrdən biriyik ki, hazırda həm Nazirlər Komitəsində sədrlik etdiyimiz Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Biz 2008-ci ildə başlamış "Bakı prosesi"nin təşəbbüskarıyıq. Həmin vaxt biz Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iclasına onların İslam Əməkdaşlıq Təşkilatındakı həmkarlarını da dəvət etdik. İlk dəfə idi ki, bu iclasda Avropa və müsəlman



aləmini təmsil edən 100-dən artıq ölkə iştirak edirdi. Sonradan bu tədbir davam etdirildi. Biz eyni tədbirləri gələcək il ərzində də keçirəcəyik. Ona görə ki, bu təşəbbüslər sivilizasiyalar, xalqlar və ölkələr arasında daha çox anlaşmaya xidmət edir.

Azərbaycanın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, burada mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti hökm sürür. Azərbaycan çoxmillətli, çoxdinli ölkədir. Bütün vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Biz sivilizasiyalar dialoquna töhfə veririk. İki dəfə mədəniyyətlərə arasında dialoq forumlarını keçirmişik. Mədəni müxtəlifliyə, multikulturalizmə aid, dünyanın müxtəlif yerlərində yaşayan insanların hansı şəkildə birgə işləməsinə, əməkdaşlığına və qarşılıqlı fəaliyyətinə həsr olunmuş Bakı Beynəlxalq Humanitar Forumunu dörd dəfə təşkil etmişik. Çünki hamımız sivilizasiyalar arasında ayrılımadır. Biz Azərbaycanda tariximizi, adət-ənənələrimizi və coğrafi mövqeyimizi, Avropa və müsəlman təşkilatlarına üzvlüyümüzü nəzərə alırıq. Biz sıx əməkdaşlığa, daha çox anlaşmaya, dəstəyə töhfə verməyə çalışırıq. Hesab edirəm ki, həmin sözlər yaxşı nəticələr verəcək. Bu gün biz burada, Bakıda bütün dünyadan gəlmiş təmsilçiləri qəbul edirik. Siz gənclər cəmiyyətlərinizin fəal təbəqəsinin nümayəndələriniz. Sizin öz ölkələrinizdə böyük gələcəyiniz var. Buna görə tanış olmaq, birgə çalışmaq, bir-birinizin problemlərini anlamaq və yardım etmək cəhdləri, fikrimcə, çox vacibdir. Hazırkı global forum, həmçinin bu baxımdan çox əhəmiyyətli olacaq.

Gənc nəslimiz innovasiyalarla bağlı məsələlərdə fəal iştirak edir. Gənc nəsil çox yaradıcıdır, dinamikdir. Həmçinin, Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində də sürətlə inkişaf edir. Hazırda ilk peykimiz var. Biz kosmos sənayesinə malik olan ölkə-

yük. Buna görə informasiya texnologiyaları çox sürətlə inkişaf edir və burada gənc nəslimiz aparıcı qüvvədir.

Biz iki ildən az müddət öncə "ASAN" adlanan yeni dövlət xidmətləri sistemini tətbiq etməyə başlamışıq. İngiliscə bu, "easy" yəni, "asan" deməkdir. Eyni yerdə "bir pəncərə" prinsipi ilə təqribən 30 növ xidmət göstərilir. "ASAN" sistemində çalışanların və könüllülərin tam əksəriyyəti gənc nəslin nümayəndələridir. Buna görə bu gün biznes fəaliyyətinin bir çox sahələrində bilikli, vətənpərvər, Azərbaycanın inkişafına çox sədaqətli gənc idarəetmə mütəxəssisləri var. Əminəm ki, gələcək illərdə bu meyil daha da güclənəcək. Bir sözlə, bunlar bizim üçün əhəmiyyətli olan əsas sahələrdir.

Azərbaycan müstəqillik baxımından gənc ölkədir, yalnız 23 ildir ki, müstəqildir. Eyni zamanda, əhali də çox gənc, dinamik və fəaldır. Gənc nəslimizi iqtisadi və siyasi həyatımızın hər bir sahəsinə qoşmaq məqsədilə apardığımız fəal dövlət siyasəti hazırda yaxşı bəhrə verir. Təhlükəsizlik məsələlərinə gəldikdə, biz, həmçinin yalnız gənc nəslə güvənirik. Sərhədlərimizi qoruyan, hazırda erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənc azərbaycanlılar Vətəni qoruyur...

Müstəqilliyimizi bərpə etdiyimiz zaman iqtisadiyyatımız demək olar ki, sıfır səviyyəsində idi. Siyasi, hərbi böhran, erməni işğalı, vətəndaş müharibəsi, iqtisadiyyatın tam tənəzzülü 1990-cı illərin əvvəllərindəki vəziyyətin səciyyəvi cəhətləri idi. Lakin davamlı səylərlə siyasi sabitlik, siyasi islahatlar, demografik inkişaf, müasir demokratik təsisatlar, azad mətbuat formalaşdı. Bu gün bizdə internet azaddır və əhalimizin 70 faizdən çoxu internetdən istifadə edir. Digər siyasi azadlıqlar, qanunun aliliyi, iqtisadi tərəqqi və islahatlar uğurlu inkişafı şərtləndirdi. Siyasi islahatlar və azadlıqlar olmadan davamlı uğur qazanmaq mümkün deyildi. Çünki siz uğuru müəyyən vaxt üçün əldə edə

bilərsiniz, lakin davamlı uğur üçün insanlara əsas azadlıqları təmin etməlisiniz. Çünki hər bir kəs anadan azad doğulur və insanlar azad cəmiyyətdə, təhlükəsizlikdə və bütün əsas azadlıqların müdafiə olunduğu şəraitdə yaşamaqlıdır.

Buna görə siyasi islahatlara iqtisadi islahatlarla dəstək verdik. İqtisadi islahatlar olmadan siyasi islahatları həyata keçirmək çox çətindir. Özünü təmin edən güclü iqtisadiyyatın qurulması bizim məqsədimiz idi. Bunun sayəsində etimad, iqtisadi müstəqillik və nəhayət, siyasi müstəqillik təmin olundu. Siyasi müstəqilliyi, müstəqil siyasəti iqtisadi əsaslar olmadan təmin etmək çətindir. Özünü təmin edən iqtisadiyyata malik olmayan, digər ölkələrdən asılı olan ölkələrə gəldikdə isə, onların özləri də müəyyən dərəcədə siyasi baxımdan asılıdır. Buna görə hər bir ölkə əvvəlcə özünün iqtisadi müstəqilliyini təmin etməlidir. Belə halda siz özünüzü azad, əmin, güclü hiss edəcəksiniz və öz mülahizələrinizi irəli sürə bilərsiniz. Onlar da bir daha ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır.

Azərbaycanda bu gün də davam etdiriyimiz iqtisadi islahatlar rəqəmlərdə əks olunur. Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Bizim üçün ən böyük nailiyyətlərdən biri təkə oğandan ibarət deyil ki, son illər ərzində iqtisadiyyatımız üç dəfə artıb. Həmçinin, yoxsulluq və işsizlik də 5 faizə qədər azalıb. Bu, həmçinin daha çox gənclərə yardımçı olan amildir. Çünki biz böyük əmək qüvvəsinə, müsbət demografik vəziyyətə malik olan ölkəyik. Buna görə iş yerlərinin yaradılması daim həyata keçirilməlidir. Biz son on il ərzində 1 milyon 300 min iş yeri açmışıq və işsizlik sosial bəla kimi Azərbaycanda artıq mövcud deyil. Xarici borcumuz ümumi daxili məhsula nisbətə çox aşağıdır. Bu, yalnız 8 faiz təşkil edir və o deməkdir ki, biz daha çox maliyyə resurslarını cəlb edə bilərik, lakin biz bu rəqəmi keçməməyə

çalışırıq. Çünki ümumi daxili məhsul-xarici borc nisbəti iqtisadi sabitliyin əsas elementlərindən biridir. Eyni zamanda, bilirəm ki, daim borc götürən ölkələr bir gün onu yüksək faizlə qaytarmalıdır.

Biz burada siyasətçilərin məsuliyyəti məsələsinə toxunuruq. Çünki burada gələcəyin bir çox mühüm siyasətçilərini görürəm. Siz ölkələrinizdə yüksək vəzifələr tutacaqsınız. Buna görə siyasi xadimlərin siyasi məsuliyyəti, iqtisadiyyat üzərində məsuliyyət, həmçinin çox əhəmiyyətli məsələdir. Bilirəm ki, bəzən müəyyən ölkələrdə bəzi seçki kampaniyalarında, siyasi vəziyyətlərdə insanlar böyük vədlər verir ki, onlar əməkdaşlarını, pensiyaları artıracıqlar və cənnət yaradacaqlar. İnsanlar bu sözlərə inanaraq həmin siyasətçilərə səs verirlər. Siyasətçilər isə öz vədlərini yerinə yetirməlidirlər, lakin bunu edə bilmirlər, çünki iqtisadi məhdudiyyətlər var. Bu halda onlar nə edirlər? Başlayırlar beynəlxalq maliyyə təsisatlarından, digər ölkələrdən borc götürməyə. Bu, bir piramidaya oxşayır. Dayanmadan kreditlər yığırlar və bir gün hər şey dağılır. Lakin kim əziyyət çəkir? Yenə də adi insanlar. Həmin populist bəyanatları aldanmış insanlar əziyyət çəkir, çünki onların məşəlləri, pensiyaları azaldılır, iş yerləri ixtisar edilir və s.

Buna görə hər bir ölkənin iqtisadi mövqeyi real vəziyyətə əsaslanmalıdır. İslahatları necə aparmaq lazımdır? Bunu etmək çətin deyil. Sərmayələri necə cəlb etmək lazımdır? Yaxşı biznes mühiti, sabit siyasi vəziyyət və proqnozlaşdırılan gələcək olmalıdır. Bu halda sərmayədar gələ bilər, çünki onları sərmayə qoymağa başqa cür dəvət etmək çox çətindir. Qlobal bazarlarda iqtisadi və maliyyə böhranı yenə də davam edir. Bu sahədə müəyyən təcrübəmiz var, iqtisadiyyatımız davamlıdır, çoxşaxəlidir və irəliyə doğru rəvan şəkildə gedir. Davamlı inkişaf isə əsas hədəfimiz olub.

Sessiyalarda sizi müzakirələr gözləyir. Bildirmək istəyirəm ki, qonaqlarımızı burada qəbul etmək bizim üçün böyük şərəfdir. Fikrimcə, forum nəinki müzakirələr, o cümlədən Azərbaycan haqqında çox şeyi bilmək, ölkəmizi daha yaxşı tanımaq imkanı baxımından vacib olacaq. Ümid edirəm ki, bu günlər xatirinizdə qalacaq. Azərbaycan öz prioritetlərini və məqsədlərini aydın şəkildə müəyyən etmiş gənc, müstəqil, dinamik, müasir ölkədir. Biz Azərbaycan gəncləri kimi böyük potensial, uğurumuzun aparıcı qüvvəsi ilə gələcəkdə daha böyük nailiyyətlərə imza atacağıq.

→ Heydər Əliyev Fondu

Azərbaycan Dövlət simfonik orkestri Almaniyada

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində oktyabrın 28-də Hannover şəhərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.

Hannover Konqres Mərkəzində keçirilən konsertdə çıxış edən səfir Pərviz Şahbazov deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Səfir, həmçinin, ölkəmizin sürətlə inkişafı, zəngin musiqi ənənələrindən danışdı, Azərbaycanın "konservatoriyası" kimi tanınan Qarabağın qonşu Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdırıb.

Tədbirin aparıcısı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban Əliyeva Azərbaycanda və xarici ölkələrdə mədəni irsin qorunub-saxlanması, mədəniyyət münasibətlərinin təşviqi və gənclərin təhsili sahəsində mühüm işlər görüb.

Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə milli və klassik musiqilər səsləndirilib. Qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan "Azərbaycanda alman izləri" kitabı da təqdim olunub. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllif olduğu kitabda almanlar Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xatirələr, fotolar öz əksini tapıb.

Tədbir çərçivəsində izləyicilər "Azərbaycanda alman izləri" fotosərgisi və "Almaniya bir rəssamın gözü ilə" müsabiqəsinin qaliblərini təqdim etdi.

Bu ərsəfdə Almaniyada mədəniyyət təşkilatçılığı ilə keçiriləcək tədbirlərdən yazır. Ölkə mediasında yayılan materiallarda mədəniyyət günləri barədə geniş məlumat verilir. Qeyd edilir ki, Dövlət Simfonik Orkestri Hannover Konqres Mərkəzində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini ifa edəcək. Eyni zamanda bu tədbirlər Azərbaycan incəsənəti, rəssamları ilə yaxından tanışlıq imkanı yaradacaq.

Ruminiyada uşaq evinə yardım

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestin 5-ci sektorunda yerləşən "Müqəddəs Maria" uşaq evinə məişət texnikası, ərzaq və geyimdən ibarət humanitar yardım edilib.

Uşaq evinin direktoru Yuliana Stoicesku Heydər Əliyev Fondunun hər zaman ehtiyacı olan insanlara kömək etdiyini bildirib və bunun yüksək qiymətləndirildiyini söyləyib. Y.Stoicesku uşaq evinə



liblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış olublar.

Tədbirdə Aşağı Saksoniya federal torpağı parlamentinin deputatları, Hannover şəhər şurasının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət və mətbuat nümayəndələri, o cümlədən Türkiyənin konsulu Mehmet Günay, Hannover Universitetinin rektoru Erci Barke, Hannover merinin müavini Tomas Herrmann, Hannoverin polis rəisi Uve Lührig, şəhər bələdiyyəsinin üzvü Maksimilian Oppelt və Aşağı Saksoniyanın Yəhudi İcmasıının sədri Mixael Fürst iştirak ediblər.

Fondun qeyd olunan nəşri, eyni zamanda Azərbaycan incəsənəti nümunələri noyabrın 4-də Düsseldorf şəhərində təşkil olunacaq tədbirdə də təqdim ediləcək. Həmin gün, həmçinin Düsseldorf Şauşpilhaus konsert zalında Elçin Şirinovun caz qrupunun konserti olacaq. Konsertdə tamaşaçılar caz improvizasiyaları ilə yanaşı, ud və balabanda milli musiqilərimizi də dinləyə biləcəklər.

Bu ərsəfdə Almaniyada mədəniyyət təşkilatçılığı ilə keçiriləcək tədbirlərdən yazır. Ölkə mediasında yayılan materiallarda mədəniyyət günləri barədə geniş məlumat verilir. Qeyd edilir ki, Dövlət Simfonik Orkestri Hannover Konqres Mərkəzində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini ifa edəcək. Eyni zamanda bu tədbirlər Azərbaycan incəsənəti, rəssamları ilə yaxından tanışlıq imkanı yaradacaq.

BİNƏQƏDİ

Təsisçi:
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Bineqedi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Sakinlərin müraciətləri diqqətlə araşdırılır

MAIL AĞAXANOV

İki ildən artıq müddətdə Binəqədi rayonunun müxtəlif yaşayış məntəqələrində təşkil olunan səyyar görüşlər sakinlərin üzləşdiyi problemlərin operativ həllində mühüm rol oynayır. Oktyabrın 24-də 6-cı mikrorayon S.Məmmədova küçəsi 24 ünvanında yerləşən 246 sayılı orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun iştirakı ilə sakinlərlə keçirilən növbəti səyyar görüş də bu baxımdan yaddaqalan olmuşdur.

Görüşdə Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul işçilər və 137 nəfər qəribə sakini iştirak etmiş



təkləri, təklifləri ola bilər.

Müşahidələrimiz göstərir ki, mövsümi olaraq sakinlərin şikayətlərinin mövzusu dəyişir. Məsələn, qışda istilik təchizatı, qazın təzyiqinin zəif olması,

dentin qarşımıza qoyduğu əsas vəzifələrdəndir və biz də öz növbəmizdə, göstərilən etimadı layiqincə doğrultmaq üçün əlimizdən gələni edirik. Bu görüşlərdə qaldırılan problemlərə,

və çatışmazlıqların aradan qaldırılmasını xahiş etmişdir.

Digər mikrorayon sakini Səidə Məmmədova rayonda görülən işlərin insanlarda böyük razılıq və ümid hissi doğurduğunu bildirmişdir: «Uzun illər ərzində Binəqədi rayonunda, o cümlədən 6-cı mikrorayonda çoxsaylı problemlər mövcud idi. Demək olar ki, bu problemlərin həllinə ümidimizi itirmişdik. Artıq bu gün bütün sahələrdə ciddi dönüş yaranıb. 6-cı mikrorayonda son illər çox böyük işlər görüldü və hazırda da abadlıq-quruculuq işləri davam etdirilir».

Sakin Qalib Məmmədov isə yaşadığı binanın qarşısında gözəl bir parkın salınmasını görə minnətdarlığını bildirmiş, eyni zamanda, ərazidə narahatlıq doğuran bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etmişdir.

Mikrorayon sakinlərindən Rəşid Bəkirov, Rəhilə Bədəlova, Arif Hüseynov, Əlimurad Muradov, Tamilla Məmmədova, Xudadat Əliyev və başqaları çıxış edərək mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərlərinə minnətdarlıqlarını bildirmiş, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etmişdir.

Görüşdə iştirak edən sakinləri diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı problemlərin operativ həlli üçün səlahiyyətli qurumların rəhbərlərinə lazımı göstərişlərini vermişdir.

Gənclərlə iş müasir dövrün tələbinə uyğun qurulur

MAIL AĞAXANOV

Binəqədi rayonunda uşaq, yeniyetmə və gənclərin fiziki-mənəvi tərbiyəsinin düzgün təşkili, habelə onların ölkəmiz üçün layiqli vətəndaş kimi yetişmələri üçün bütün zəruri tədbirlər həyata keçirilir. Gənc nəslin Vətəna məhəbbət, habelə Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması istiqamətində əhəmiyyətli işlər görülür.

Binəqədi Rayon Gənclər və İdman İdarəsindən aldığımız məlumatlara görə, 2014-cü ilin 9 ayı ərzində gənclər və idman sahəsi üzrə keçirilmiş 121 tədbirdə 26 min 717 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Bu ilin sentyabr ayına olan məlumata görə, rayonda idmanla məşğul olanlar 6461, yarışlarda iştirak edənlərin sayı isə 3774 nəfər olmuşdur. İdmançıların hazırlanması ilə 360 nəfər məşqçi-müəllim məşğul olmuşdur.

Uşaq, yeniyetmə və gənclər, o cümlədən rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən gənclər arasında ədəbi-bədii kompozisiyalar, intellektual oyunlar, inşa yazları, onlayn məqalə, bədii qıraət və rəsm müsabiqələri təşkil olunmuşdur. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin yeniyetmə və gənclər arasında geniş təbliği, onlarda müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi məqsədilə Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil olunmuşdur. Ulu öndərin anadan olmasının 91-ci ildönümünü münasibətilə rayon orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri arasında "Zamanı qabaqlamaş dahi şəxsiyyəti, qədrək rəhbər və əbədiyaşar lider" adlı inşa yazı müsabiqəsi keçirilmişdir. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsində rayon orta ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin təqdimatında konsert proqramı və əsgərlər arasında intellektual yarış, istedadlı yeniyetmə və gənclərin iştirakı ilə «Azərbaycan sənəklədir, sənəz deyil» adlı dördüncü yaradıcılıq müsabiqəsi keçirilmişdir.

Hesabat dövründə məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə "Şahin" və "Cəsurlar" hərbi idman və turizm oyunlarının rayon mərhələsi keçirilmişdir. Habelə aprel-iyul aylarında Biləcəri qəsəbəsində yerləşən "Milli qəhrəmanlar" abidəsinin önündən gəncləri hərbi xidmətə yolasalma mərasimləri təşkil olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının tapşırığına əsasən, avqustun 24-də rayonda həqiqi hərbi xidmətə çağırılmış 375 nəfər gənc əsgərin andiçmə mərasimində RİH-in əməkdaşları da iştirak etmiş, hərbi hissələrdə gənc əsgərlərlə görüş keçirilmişdir.

Rayonda yaradıcı və istedadlı gənclərə qayğının artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi, potensiallarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məsələsi də diqqət mərkəzində saxlanılmışdır. 2 Fevral - Gənclər Günü münasibətilə «Hollivud» şadlıq sarayında əyləncəli tədbir keçirilmişdir. Həmçinin, «Əsrin mütəqaviləsi»nin imzalanmasının 20-ci ildönümünü münasibətilə Səngəçal terminalında yerləşən «Xəzər» Enerji Mərkəzinə, Qubadakı «Rixos» hotelində yerləşən Milli Qolf Klubuna ekskursiyalar təşkil olunmuşdur.

Yeniyetmə və gənclərin idarəetmə sahəsində biliklərinin artırılması, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmini məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. «Foundrasing - layihələrin yazılma və donor təşkilatlarla işlənmə qaydaları», «Sinemasport - yeni media vasitəsi», «İş axtarmanın düzgün yolları», «Peşəkar idarəetmə», «23 İyun - Dövlət qulluqçularının peşə bayramı günü», «Gənclər arasında protokol qaydalarının təbliği» mövzusunda təlimlər və s. tədbirlər təşkil olunmuşdur. «Binəqədi - gənclər rayonu» layihəsi çərçivəsində ilk dəfə olaraq "Binəqədi gənclərinin I liderlik məclisi" və «Avtoakademiya - Binəqədi» layihəsi keçirilmişdir.

Məlumatda həmçinin bildirilir ki, hesabat dövründə yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi

bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən «6 Aprel - Ümumdünya fiziki aktivlik günü» münasibəti ilə «Sağlamlığı qoru» adlı mədəni-kütləvi aksiya keçirilmişdir.

Binəqədi rayon məktəbliləri arasında XXVI Sparta-kiadının keçirilməsi ilə bağlı sərəncama uyğun olaraq, basketbol, dördnövçülük, güllə atıcılığı, mini-futbol (qızlar) və s. idman növləri üzrə rayon birincilikləri təşkil olunmuşdur.

Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar iyul ayının 1-dən həyata keçirilən «Təmiz Binəqədi» layihəsi çərçivəsində gənclər və idman sahələri üzrə bir sıra tədbirlər keçirilmişdir. Bu baxımdan, rayonun könnüllü və fəal gənclərinin iştirakı ilə Qobustan və İsmayilli rayonlarına səfər çərçivəsində Təcürbi Hibrid Poliqonuna, «Təmiz Şəhər» ASC-yə, Qala arxeoloji-etnoqrafik muzey kompleksinə ekskursiyalar təşkil edilmişdir.

Binəqədi rayonunda yerləşən çimərlik ərazilərində, 8 və 9-cu mikrorayonlarda "Polietilensiz gün" deyəti altında təmizlik aksiyası keçirilmiş, rayonda yerləşən şəhid və Milli qəhrəmanların büst və bələyfləri gənclər tərəfindən ziyarət olunmuş, təmizlənmə, önlünə gül dəstələri qoyulmuşdur. Layihə çərçivəsində R.Abovəv adına Mədəniyyət və İstirahət Parkında, 1 və 2 saylı sayılı sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin ərazisində, Biləcəri qəsəbəsində, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında nörd, şahmat və dama üzrə rayon birincilikləri, habelə 1999-2000-ci il təvəllüdü yeniyetmə və gənclər arasında mini-futbol üzrə yarışlar keçirilmişdir. Bundan başqa, gənclərin marağı nəzərə alınaraq, "Təmiz Binəqədi" adlı futbol komandası yaradılmış, AFFA tərəfindən keçirilən 1-ci divizionda komandanın oyununa şərait yaradılmışdır.

Hesabat dövründə, həmçinin, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və «Təbiətin dostları» Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun təşkilatlığı ilə «Binəqədi velosiped yürüşü» keçirilmişdir.



dir. Rayon icra hakimiyyətinin başçısı sakinləri salamlayaraq bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı və tövsiyələrinə müvafiq olaraq, yerlərdə müntəzəm görüşlər keçirilir və sakinləri narahat edən məsələlərin həlli istiqamətində operativ tədbirlər görülür. Qeyd olunmuşdur ki, bu gün rayonun hər bir yaşayış məntəqəsində abadlıq-quruculuq işləri aparılır: «Bugünkü səyyar görüşün məhz burda keçirilməsi heç də təsadüfi deyildir. Hazırda S.Məmmədova 24 ünvanında - binaların qarşısında böyük park salınıb. Görüşü burada təşkil edərək onu da da nəzərə aldıq ki, sakinlərin görülən işlərlə bağlı hansısa arzu və is-

ayda suyun verilməsində fasilələrin yaranması, bəzi hallarda kəsilməsi ilə bağlı müraciətlər olur. Ümumilikdə, rayonda sakinlərin daha çox üzləşdiyi problemlər barədə ümumi məlumatım var. Bəzi problemləri isə vətəndaşlar özləri belə görüşlərdə səsləndirirlər. Əslində, səyyar görüşlərin məqsədi də məhz sakinləri narahat edən məsələləri onların öz dillərindən eşitmək, nöqsan və çatışmazlıqlarının, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirməkdir. Rayon rəhbərliyi daim insanlarla canlı, səmimi ünsiyyət yaratmağa, çatışmazlıqları yerindəcə öyrənməyə çalışır. Bütün bunlar cənab Prezi-

səsləndirilən rəy və təkliflərə həssaslıqla yanaşır, onların həlli üçün rayonun bütün imkanlarından, resurslarından istifadə edirik. Təbii ki, bütün problemlərin həlli üçün müəyyən zamana ehtiyac var. İnanıram ki, hamımız birlikdə əl-ələ verərək mövcud çatışmazlıqların aradan qaldırılması yolunda əlimizdən gələni edəcəək, qarşıda duran bütün vəzifələrin öhdəsindən ləyaqətlə gələcəyik».

Sonra sakinlərin şikayət və təklifləri dinlənmişdir. Mikrorayon sakini İslam Bəkirov çıxış edərək həyata keçirilən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərlərinə minnətdarlığını bildirmiş, ərazidə narahatlıq doğuran bəzi nöqsan

İməciliklər səliqə-sahmana, təmizliyə xidmət edir

ESMIRA

Gələcək il Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar paytaxt Bakıda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və təmizlik işləri Binəqədi rayonundan da yan keçməyib. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə iyul ayının 1-dən start götürmüş «Təmiz Binəqədi» çərçivəsində son aylarda çoxşaxəli tədbirlər icra edilir, prospektlərdə, küçə və parklarda təmizlik, səliqə-sahman yaradılır.

Rayon ərazisində fəaliyyət göstərən ticarət və məişət obyektlərində, istirahət və mədəniyyət parklarında, iri sənaye müəssisələrində "Təmiz Binəqədi" layihəsinin təbliğinə xidmət edən mütəmadi görüşlər təşkil olunur. Rayonun təmiz saxlanılmasına xidmət edən layihə əsasında ekoloji vəziyyətin



tarazlaşdırılması tədbirləri də xüsusi diqqət mərkəzindədir. Bununla bağlı yaşılşdırma işləri aparılır, ağaclar ekilir, avtomobillərin saz vəziyyətdə olması nəzərdə saxlanılır.

«Təmiz Binəqədi» layihəsi çərçivəsində hər həftəsonu təşkil olunan iməciliklər də səmərəli nəticələr verir. Təmizlik işlərinə

nəzarət, əsasən, rayonun Mənzil-Kommunal Təsərrüfat Birliyinin üzünə düşür. Birliyin əməkdaşları təmizlik işlərində xüsusi fəallıqları ilə seçilir. Ötən aylarda layihə çərçivəsində ərazilərdə zibil qutularının yerləşdirilməsi üçün müasir tələblərə cavab verən meydançalar inşa olunub, ayrı-ayrı məişət tullantıları üçün isə xüsusi qablar

yerləşdirilib. İməciliklər zamanı küçə və prospektlərdə səliqə-sahman yaradılmaqla yanaşı, ekilən ağaclarla və bəzək kollarına qulluq göstərilir, onlara su verilir, böyüdülməsi üçün lazımı işlər görülür.

İndiyədək rayonda 20-ə yaxın iməcilik təşkil olunub. Müxtəlif ərazilərdə keçirilən iməciliklərdə Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları ilə yanaşı, sakinlər və gənclər də xüsusi fəallıqları ilə seçilir. Bütün bunların nəticəsidir ki, hazırda Binəqədi rayonunun əksər yaşayış məntəqələrində səliqə-sahman, təmizlik göz oxşayır. Görülən işlər həm də insanların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.

1 saylı MİS-in əməkdaşı Səyyad Quliyev bizimlə söhbətində bildirdi ki, «Təmiz Binəqədi» layihəsinə dəstək xarakteri daşıyan iməciliklər rayon ictimaiyyətinin



abadlıq-quruculuq, təmizlik işlərində yaxından iştirakına imkan yaradır: «Bu, bizim ümumi işimizdir. İməciliklər zamanı ərazidə səliqə-sahman yaradılır, təmizlik işləri aparılır, parklardakı fəvvarələrin dibi təmizlənir, dezinfeksiya olunur, ərazidəki qazon örtükləri biçilir. İşimizi təkcə parklarda gördüyümüz işlərlə yekunlaşdırmırıq, binaların ətrafında da təmizlik işləri aparırıq».

Ümumiyyətlə, Binəqədi rayonunda əhəliyə xidmət yüksək səviyyədə təşkil olu-

Sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market" in, müasir ot kəsimi müəssisəsinin, plastik qapı-pəncərə istehsalı müəssisəsinin, tikici sənətin və istixana təsərrüfatlarının yaradılması nəzərdə tutulur.

Sahibkarlar nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Onların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyəri bütün-ümlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Kommunal xarakterli problemlər həllini tapır

MƏHƏBBƏT ORUCOV

Binəqədi rayonunda abadlıq və yenidənqurma işləri uğurla davam etdirilir. 2014-cü ilin 9 ayı ərzində rayonda infrastrukturun müxtəlif sahələr üzrə yeniləndirilməsi, kommunal xarakterli problemlərin həlli xüsusi diqqət mərkəzində olmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il iyulun 1-dən icrasına başlanmış «Təmir Binəqədi» sosial layihəsi çərçivəsində abadlıq-quruculuq işləri bir qədər də sürətlənmişdir. Ötən aylarda rayonda əhalinin qaz, su, kanalizasiya və elektrik enerjisi ilə təminatdakı mövcud nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir.

Uzun illər ərzində rayonun ayrı-ayrı yaşayış massivlərində və qəsəbələrində əhalini rahat edən əsas məsələlərdən biri də su təchizatı və kanalizasiya ilə bağlı olub. Son on ildə rayonda salınmış yeni yaşayış massivləri bu problemə həllini bir qədər də çətinləşdirdi. Kanalizasiya xəttinin olmaması nəticəsində rayonun bəzi əraziləri payız-qış mövsümlərində vaxtaşırı yağış sularına qərq olur və bu vəziyyət sakinlərdə haqlı narazılıq doğururdu.

Son illər həyata keçirilən sistemli tədbirlər nəticəsində rayonda bu sahədə mövcud olan problemlər qismən aradan qaldırılmışdır. Payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, rayonun su və kanalizasiya sistemində yenidənqurma işləri uğurla həyata keçirilmiş, ilk növbədə rayon sakinlərinin su təchizatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu məqsədlə təkcə 2013-cü ildə Binəqədi rayonu ərazisində 14 min 274 poqonometr su xətti çəkilmiş, suvarın nasoslar təmir edilmişdir. Bununla yanaşı, kanalizasiya şəbəkəsinin xidməti ərazilərində, ümumilikdə, 3.062 poqonometr yeni kanalizasiya xətti çəkilmiş, mövcud kanalizasiya xətləri texniki üsulla təmizlənmişdir.

Ötən il yağış sularının ötürülməsində mövcud çətinliklərin aradan qaldırılması istiqamətində də xeyli iş görülmüş, təmir-tikinti işləri bu ilin 9 ayı ərzində də davam etdirilmişdir.

Bu ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun su və kanalizasiya təsərrüfatında mövcud olan problemlərin aradan qaldırılması məqsədilə müxtəlif ərazilərdə 2.020 poqonometr su xətti çəkilmişdir. Ən əsası, Binəqədi şosesində yağış sularının ötürülməsi ilə bağlı uzun müddətdən bəri yaşanan problem aradan qaldırılmışdır. Bu məqsədlə əraziyə diametri 300 millimetr olan 300 poqonometr kanalizasiya xətti çəkilmiş, yeni nasosxana tikilərək istifadəyə verilmiş, 2 nasos quraşdırılmışdır.

Bu işi görənlərə təşəkkür düşür...

Ərazidə olarkən problemin həlli istiqamətində işlərin davam etdirildiyinin şahidi olduq. Yağış sularının ötürülməsi məqsədi ilə Bi-



nəqədi şosesinin yaxınlığında yerləşən "White Palace" şadlıq sarayının qarşısında müasir tipli nasosxana inşa edilmiş, ərazidən sel sularının kənarlaşdırılması üçün 2 ədəd yüksək təzyiqli nasos quraşdırılmışdır.

Rayon sakini Məhərrəm Rəsulov şose boyu fəaliyyət göstərən obyekt sahiblərinin, sürücülərin və yaxınlıqda yaşayan sakinlərin ərazidə görülməmiş işlərdən razılıqlarını bildirdi: «Uzun illərdir ki, Bi-

nəqədi şosesinin yaxınlığında yerləşən müəssisələrin birində sürücü işləyirəm. İşimlə əlaqədar hər gün gördüyünüz bu yoldan istifadə edirəm. Yağışlı havada, xüsusən də payız-qış aylarında burada çirkab sular üzündən hərəkət etmək olmurdu. Kanalizasiya sistemi olmadığından günlərlə bu yoldan keçmək mümkün deyildi. Bir sözlə, yağışlı günlərdə ərazidəki obyektlər su içində qalırdılar. Güclü yağış zamanı su obyektlərə və hətta yollara dolur, insanlar əziyyət çəkirdilər. Yağış sularının yaratdığı gölməçələr üzündən işə vaxtında çata bilmirdik. Şükürlər olsun ki, hazırda bu çətinliklər aradan qaldırılıb. Yeni tikilmiş mini-nasosxananın köməyi ilə ərazidəki sular kanalizasiya xətlərinə ötürülür. Bu məqsədlə hətta 500 millimetrlük boru da çəkilmişdir. Vətəndaşların bütün problemlərini diqqətdə saxladığına görə ölkə Prezidentinə və onun tapşırıqlarını layiqincə yerinə yetirən rayon rəhbərliyinə sakinlər adından təşəkkürümü bildirirəm».



Problemlər arxada qalır

Ərazidə fəaliyyət göstərən müxtəlif yönümlü obyekt sahibləri ilə də söhbətəşdik. Binəqədi şosesi yaxınlığında yerləşən «Vəfa» tekstil fabrikinin işçisi Elbrus Sadıqov bizimlə söhbətində bildirdi ki, bura rayonun ən çökək ərazisidir. Bu səbəbdən də axan yağış və sel suları bu əraziyə yığılır: «Yağış güclü olanda isə vəziyyət daha dözülməz və

dir: «Əvvəllər qəsəbənin girişindəki körpünün yanında qoyulmuş nasoslardan istifadə olunurdu. Amma həmin nasoslar kiçik həcmli olduğundan tələbatı ödəyə bilmir və nəticədə ətraf ərazi su altında qalırdı. Görülən işlər nəticəsində problem həllini tapıb. Son günlər yağış zamanı bunun şahidi olduq və çox sevindik. Sevindirici haldır ki, Binəqədi rayonunda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Küçələr və yollar abadlaşdırılır, yeni istirahət mərkəzləri inşa edilir. Bütün bunlar deməyə əsas verir ki, yaxın dövrlərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütövlükdə respublikamızda, o cümlədən Binəqədi rayonunda mövcud olan bütün problemlər öz uğurlu həllini tapacaq».

Dövlət proqramı icra edilir

Görülən işlərlə bağlı ətraflı məlumat almaq məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbovun da fikirlərini öyrəndik: «Binəqədi rayonunda su təchizatı, kanalizasiya, həmçinin yağış sularının ötürülməsi ilə bağlı hər zaman müəyyən problemlər mövcud olub. Son iki ildə bu istiqamətdə xeyli işlər görülmüş və nəticədə rayonun əksər yaşayış məntəqələri fasiləsiz içməli su ilə təmin edilmişdir. Eyni zamanda, digər xidmət sahələrində də uğurlu nəticələr əldə olunmuşdur. Ölkə baş-

çısının sərəncamı ilə təsdiq edilmiş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrini sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində rayon rəhbərliyi qarşısında duran vəzifələr uğurla icra olunur. Bu gün rayonun bir çox yaşayış massivlərində açıq üsulla axıdılan kanalizasiya suları bizi narahat edən problemlərdəndir. Qəsəbələrdəki bəzi yaşayış massivlərində kanalizasiya xətti olmadığından, su bir-bir başa küçələrə axıdılır. Bütün bunların aradan qaldırılması üçün Binəqədi RİH tərəfindən planlı və texiressalınmaz tədbirlər həyata keçirilir. 2013-cü ilin mart ayından «Azərsu» ASC-nin sifarişində əsasən Xocəsən-Ceyranbatan tunnel tipli kollektorun inşasına başlanmışdır. Tunnel tikintisi başa çatdıqdan sonra Binəqədi və Biləcəri qəsəbələrində salınmış yaşayış massivlərinin kanalizasiya şəbəkəsinin həmin kollektora qoşulması planlaşdırılır».

Şöbə müdiri bildirdi ki, 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq, son 9 ayda rayonun su və kanalizasiya sistemində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Bu məqsədlə müxtəlif ərazilər üzrə 2.020 poqonometr su xətti, 35 ədəd müxtəlif ölçülü siyirtmə, 21 ədəd nasos, 10 ədəd nasosun elektrik müəvəzi dəyişdirilmiş, müxtəlif ünvanlarda su xətlərinin dəyişdirilməsi və yeni nasosxana tikilmişdir.

Mənzil-kommunal təsərrüfatı sahəsində müasir idarəetmə

SİYAVUŞ ƏMİRLİ

Son illər ölkədə aparılan iqtisadi islahatlar nəticəsində, digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafı və bu sahənin yenidən qurulması istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə mənzil-kommunal təsərrüfatı sektorunda həyata keçiriləcək islahatların mükəmməl qanunvericilik bazasını təşkil edən və beynəlxalq tələblərə uyğunlaşdırılan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilmişdir. Məcəllə qabaqcıl dövlətlərin təcrübəsi əsasında, ölkənin milli xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmışdır.

Yeni qanunvericilik aktı vətəndaşların hüquqlarına xidmət edir

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində mənzil təsərrüfatında bazar prinsiplərinin tətbiqinin sürətləndirilməsi və bu sahədə aparılacaq islahatların əsas istiqamətləri; o cümlədən çoxmənzilli binanın idarə edil-

məsi; sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraiti; çoxmənzilli binanın ümumi əmlakının saxlanması; həmin əmlakın istifadə edilməsi məsələlərinin, habelə sahə mülkiyyətçilərinin hüquqlarının tam qorunması üçün mənzil-kommunal sahəsində göstərilən bütün xidmətlərin yalnız istehlakçı ilə bağlanmış müqavilələr əsasında həyata keçirilməsi müəyyən olunmuşdur. Bu qanunvericilik aktı vətəndaşların mənzil hüquqlarının müdafiəsi-nə təminat verməklə yanaşı, əhalinin mənzil ehtiyaclarının təmin edilməsinə zəruri şəraitin yaradılması, onların mənzil probleminin həllini asanlaşdırmaq üçün mühüm imkanlar açaraq dövlətin, bələdiyyələrin və sakinlərin bu sahədə konkret hüquq və vəzifələrini müəyyən etmişdir.

Yeni qanunvericilikdə çoxmənzilli binanın idarəetmə orqanı, ümumi əmlakın sərəncamvericisi kimi sahə mülkiyyətçilərinin ümumi yığıncağının geniş səlahiyyətləri təsbit olunmuşdur. Çoxmənzilli binanın idarəetmə üsulundan asılı olaraq, bir çox məsələlər, o

cümlədən ümumi mülkiyyət obyektlərinin digər şəxslərin istifadəsinə verilməsi, ümumi mülkiyyətin azaldılması barədə qərar qəbul olunması sahə mülkiyyətçilərinin ümumi yığıncağının razılığı olmadan həyata keçirilə bilməz. Həmçinin, binanın idarəetmə məsələlərinin həll olunması da sahə mülkiyyətçilərinin müstəsna səlahiyyətidir.

Bundan başqa, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması prosesində bilavasitə iştirakının və cavabdehliyinin nəzərdə tutulması yeni Mənzil Məcəlləsinin əsas üstünlüklərindən biri kimi xüsusi vurğulanmalıdır. Çoxmənzilli binanın idarə edilməsi və saxlanma xərcləri ilə bağlı məsələlərin bilavasitə sahə mülkiyyətçilərinin səlahiyyətinə aid edilməsi, bu sahədə dövlətin yükünü, demək olar ki, aradan qaldırılmışdır.

İslahatlar davam etdirilir

Mənzil-kommunal təsərrüfatı sahəsində aparılan islahatların əsas perspektiv istiqamətlərindən olan çoxmənzilli

binanın sahə mülkiyyətçiləri tərəfindən idarə edilməsi üsullarından birinin seçilməsi hazırda mühüm əhəmiyyətə malik məsələdir. Yeni mənzil qanunvericiliyinə görə, çoxmənzilli bina sahə mülkiyyətçiləri tərəfindən bilavasitə, habelə mənzil mülkiyyətçiləri tərəfindən müştərək və ya idarəetmə təşkilatı tərəfindən idarə oluna bilər. Çoxmənzilli binada mülkiyyətçi olan insanın fəaliyyəti yaratdıqdan sonra özləri cəmiyyətə rəhbər təyin edəcək, həmin şəxslərin problemlərinin həlli, həmçinin mənzildən kənar qalan sahələrin - ümumi əmlakın qorunub saxlanmasını təmin edəcəkdir.

Mütəxəssislərin fikrincə, mənzil mülkiyyətçiləri üçün daha əlverişli və səmərəli, eyni zamanda, beynəlxalq təcrübədə geniş yayılmış üsul mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılmasıdır. Mənzil-kommunal sektorunda islahatların sürətləndirilməsi, eləcə də yeni idarəetmə metodlarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi Avropa İttifaqının



yardımları ilə "Mənzil-kommunal sahəsində islahatlar dəstək" adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində bu sahənin mövcud vəziyyəti iqtisadi və hüquqi cəhətdən təhlil olunaraq qiymətləndirilib, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması dəstəklənib.

Pilot layihə uğurla icra olunur

Bakı şəhərində pilot layihə olaraq Binəqədi rayonunda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri yaradılması və həmin cəmiyyətlər vasitəsilə idarəetmənin təşkiline başlanmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrası ilə əlaqədar tədbirlər haqqında" 27 may 2013-cü il

tarixli sərəncamına əsasən müvafiq komissiya yaradılmış, komissiyaya mikrorayonlarda, xüsusən rayon icra hakimiyyəti tərəfindən əsaslı təmir olunan və fasilədən keçmiş binalarda, habelə abadlaşdırılmış məhəllələrdə maarifləndirmə, izahat və təbliğat işləri aparmaq həvalə edilmişdir.

Bu qəbildən olan növbəti tədbir oktyabr ayının 27-də 9-cu mikrorayon, Həzmə Babasov küçəsi 20 ünvanında yerləşən Resurs Mərkəzində keçirilmişdir. Görüşdə Avropa İttifaqının nümayəndəsi Cerzi Fişer, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin rəhbərləri, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri iştirak etmişlər. Geniş fikir

qarşısı alınmışdır: «Bundan əlavə, rayon ərazisində 1.740 poqonometr kanalizasiya xətti dəyişdirilmiş, 47280 poqonometr kanalizasiya xətti mexaniki üsulla, 6.140 poqonometr kanalizasiya xətti maşınla təmizlənmişdir. Rayon üzrə müxtəlif ünvanlarda kanalizasiya şəbəkəsində baş vermiş 9.823 qəzanın qarşısı alınmış, 5 ədəd yağış kanalizasiya barmıqları və 34 ədəd kanalizasiya lüki dəyişdirilmişdir.

Binəqədi şosesində yağış sularının kənarlaşdırılması ilə bağlı illər boyu mövcud olan problem də həllini tapmışdır. Mövsüm ərzində Güllüstan tikintisi nəzərdə tutulmuşdur».

Həllini gözləyən bəzi problemlərin də mövcudluğunu qeyd edən Ə.Rəcəbov bu istiqamətdə müvafiq işlərin aparıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, rayonun Biləcəri qəsəbəsinin yeni yaşayış massivi adlanan əraziləri, M.Ə.Rəsulzadə qəsəbəsinin «stroydetal», «Xırdalan-Binəqədi yolu» adlanan yaşayış massivləri, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi və 4 saylı evtikmə planlı və texiressalınmaz tədbirlər həyata keçirilir: «Xırdalan şəhərinin kanalizasiya sularının ötürülməsi üçün nəzərdə tutulan və Binəqədi rayonu ərazisində keçən kollektora Biləcəri və Binəqədi qəsəbələrini yaxın ərazilərində olan yeni yaşayış massivlərinin yağış və məişət kanalizasiya sularının qoşulması ərazidəki 4 saylı kanalizasiya nasosxana stansiyasının aradan qaldırılması məqsədilə 520 metr əlavə kanalizasiya xətti çəkilərək istismara verilmiş və yeni nasosxana tikilmişdir».

«Təşəbbüskarlıq, yeniliklərdən qorxmamaq, daha çox çalışmaq – müəllimin əsas keyfiyyətləridir»

MƏHƏBBƏT ORUCOV

İnsanın şəxsiyyət kimi formalaşmasında müəllimin rolu əvəzsizdir. Daha dəqiq desək, müəllim cəmiyyətin aparıcı və istiqamətverici qüvvəsidir. Nahaq yerə deməyiblər ki, bütün insanlar müəllimdən öyrənir.

Bu gün Binəqədi rayonunda da müəllim adını şərəflə daşıyan, öz peşəsinin vurğunu olan, əsl vətəndaş və şəxsiyyət yetişdirən onlarla müəllim çalışır. Savadlı, peşəkar və üstün təcrübəyə malik müəllimlərdən biri də bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə «Tərəqqi» medalına layiq görülmüş 126 saylı tam orta məktəbin tarix müəllimi Şirincan Məmmədovadır. Onunla söhbətimizdə bu şərəfli və məsuliyyətli peşənin incəliklərinə birgə nəzər salmağa çalışdıq.

– Şirincan xanım, necə oldu ki, müəllim peşəsinə seçdiniz?

– Müəllimlik peşəsinə uşaqlıqdan sevimliyəm. Hər zaman müəllimlərimə ilahi sevgi və məhəbbət bəsləmişəm, onları əlçatmaz varlıq kimi qəbul etmişəm. Məndə bu peşəyə maraq ilk dəfə kəndimizdə təyinatla gələn müəllimlərin simasında yaranıb. Danışığı, davranışı fərqli olan bu müəllimlərə kənddə göstərilən ehtiram mənə də yaxşı mənada həssas hissi, həvəs oyardı. Bu arzu ilə də doğulduğum Kəlbəcər rayonunda 1982-ci ildə səkkizinci sinfi fərqlənmə şəhadətnaməsi ilə bitirərək Gəncə Pedaqoji Məktəbinə daxil oldum. Məqsədim ali təhsil almaq idi. 1987-ci ildə bu məktəbi fərqlənmə diplomu ilə başa vurub Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə qəbul olundum.

Universiteti bitirdikdən sonra – 1992-ci ildə Binəqədi rayonunda yerləşən 157 saylı tam orta məktəbdə tarix fənnindən dərslər deməyə başladım. Hazırda 126 saylı məktəbdə müəllimlik fəaliyyətim davam etdirirəm. Tarixçi olmaq istəyim də təsadüfi deyildi. Hər bir fənnin missiyası olduğu kimi, tədris etdiyim tarix fənninin də mühüm və müqəddəs bir məramı var. Tanınmış şəxsiyyət

A.A.Bakıxanovun qeyd etdiyi kimi: «Tarix elə bir danışmayan natiqdirdir ki, gələcəkdə baş verə biləcək hadisələri keçmişin libasında insanlara çatdırır». Bu mənada, tarixin üzünə sanki gələcəyin yüzünü daşımaq missiyası düşmüşdür. Fikrimcə, tarix vətən daşı olmağa gedən yolun bələdçisidir. Bu fənn insanlara vətəndaş olmağı öyrədir. Torpaqlarımızın 20 faizinin işğal olunduğu, məkrli düşmənlə üzübüz dayandığımız bir vaxtda bu fənnin tədrisində daha çox ehtiyacımız var. Çünki Azərbaycan geosiyasi və geopolitik cəhətdən elə bir məkənda yerləşmişdir ki, onun vətəndaşı daha ayıq təfəkkürə, düşüncə tərzinə malik olmalıdır. 3 minillik dövlətçilik tariximizin təminatçı min ilə yaxını özümüzlə bağlıdır. 2 minillik tariximizin şərqdən qərbə, qərbdən şərqə, şimaldan cənuba, cənubdan şimala axan yadellilərin əlində olmuşdur. Bu da özlüyündə bizi davamlı dövlətçilik ruhunda köklənməyə sövq edir. Bu baxımdan, hər zaman gənclərimizə tariximizin öyrədilməsinə böyük ehtiyac var.

– Sizcə, müasir müəllim hansı keyfiyyətə malik olmalıdır?

– Pedaqoji əmək ictimai fəaliyyətin xüsusi sahəsidir. Burada bilik, bacarıq, peşəkarlıqla yanaşı, etik normala-



riayət edilməsi nəticəsində formalaşan müəllim nüfuzunun da böyük rolu vardır. Müasir müəllim unutmamalıdır ki, dərslərini həyatının bir parçasıdır. Şagird dərslərdə sınıxılmış vəziyyətdə olmamalıdır. Müəllim uşağa inanmalı, ona qol-qanad verməlidir. Əsl müəllim təşəbbüskar olmalı, yenilikdən, qeyri-standart fikirləşməkdən qorxmamalı, çox çalışmalıdır. Fəal təlim, müasir dərslər müəllimdən, eyni zamanda, tədqiqatçı təfəkkürünə malik olmağı, dərslərdə şagirdlərin tədqiqatçılıq fəaliyyətini təşkil etməyi, ona rəhbərlik etməyi və digər bir çox bacarıqları tələb edir. Müasir müəllimin ən mühüm bacarıqlarından biri isə dərslərini müasir diaqnoz və diskussiya şəraitində təşkil etməsidir. Bütün bu keyfiyyətlər və bacarıqları müasir dərslər tələb olunan səviyyəyə aparmaq və yüksək nəticə əldə etmək mümkündür. Ona görə də mən işlədiyim məktəbdə bütün bunları nəzərə alıb və özümə bu keyfiyyətləri tərbiyə etməyə söz göstərirəm. Çalışırəm ki, hər bir dərslərim şagirdlərin marağına səbəb olsun, onlar dərslərdən zövq ala bilsinlər.

– Bir qədər müəllim-şagird münasibətindən danışardınız...

– İlk gündən 126 saylı tam orta məktəbin kollektiv ilə münasibətlərim çox yaxşı

olub. Daim yüksək göstəriciləri ilə fərqlənən bu təhsil ocağı məni daha səmərəli işləməyə ruhlandırır. Fikrimcə, müəllim dərslərini hər bir şagirdin psixologiyasına yaxından bələd olmalıdır. Əgər müəllim sınıf daxil olaraq ən azı 25 şagirdə bilik vermək istəyirsə, ilk növbədə, həmin şagirdlərin hər birini ətraflı və dərinlən tanımalıdır. İşlədiyim illərdə şagirdlərimi vətənpərvərlik, türkçülük, müasirlik, dövlətçilik, islami dəyərlər ruhunda tərbiyə etməyə çalışmışam. Dərslər zamanı həmişə fərdi yanaşma prinsipindən istifadə etmişəm. Şagirdlərin heç də hamısı eyni dünyagörüşünə, eyni tərbiyəyə, eyni biliyə sahib ola bilməz. Gəlin unutma, o qədər ki, hər bir şagirdin məxsus olduğu ailə və onun fərdi xüsusiyyətləri mövcuddur. Deməli, müxtəlif ailələrdən məktəbə müxtəlif şagirdlər gəlir. Bu da yuxarıda qeyd etdiyim kimi, müxtəlif xarakterlər, xasiyyətlər deməkdir.

Bu günün şagirdini təəcübləndirmək o qədər də asan deyil. Şagirdlərimə verdiyim tapşırıqları real vaxt rejimində – onlayn olaraq izləyirəm. Elə nəticəni də o qayda ilə cavablandırır. Hətta şagirdlərimin elə tədqiqatları olur ki, bu, artıq onun gələcək uğurlarından xəbər verir.

Müəllim şagirdə həm də mənəvi dəyər olmalıdır. Lazım gələrsə, onun maddi və mənəvi sıxıntılıqları ilə maraqlanmalı, hətta dost olmağı bacarmalıdır. Bəzən şagirdlərin dərslərdə biganə yanaşmalarının səbəbi müəllimlərin sınıxıntılıqları ilə bağlıdır. Bu baxımdan, valideynlərin də üzünə böyük məsuliyyət düşür, uşaq ailə-məişət problemlərindən uzaq olmalıdır. Belə halları aradan qaldırılması üçün mütəmadi şəkildə müəllim valideynlərlə əlaqə saxlamalı və qarşılıqlı müzakirə aparmalıdır.

– Məzunuzun arasında yadda qalanlar, tanınmış simalar varmı?

– Bu günə kimi yüzlərlə şagirdə dərslər demişəm. Onların əksəriyyəti humanitar sahədə çalışırlar. Bəziləri hətta adlı-sanlı olimplərdir. Amma digər sahələrdə çalışan məzunuzlarımız da var. Hazırda şagirdlərimiz arasında zabit kimi xidmət edənlərin də sayı az deyil.

– Təhsilimdəki mövcud problemlər barədə nə deyə bilərsiniz?

– Şükürlər olsun ki, 90-ci illərdə təhsildə üzləşdiyimiz bəzi problemlər son 10 ildə aradan qalxıb. Prezident İlham Əliyevin təşəbbüsü və sərəncamları ilə son illərdə ölkədə yeni məktəblər inşa olunur. Mövcud məktəblər əsaslı təmir edilir, onların maddi-texniki bazaları gücləndirilir. Bütün bunları Binəqədi rayonunun timsalında da müşahidə etmək mümkündür. Son vaxtlar rayonda təhsilin inkişafına xüsusi diqqət yetirilir. Hazırda Binəqədi rayonunda 32 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Ölkə Prezidentinin müvafiq sərəncamına müvafiq olaraq, Binəqədi rayonunda da orta məktəb şagirdləri dərslərlə pulsuz təmin olunub, həmin dərslərlə məktəblərin kitabxana fonduna daxil edilir. Bundan başqa, rayon ərazisində fəaliyyət göstərən məktəblər yüksək səviyyədə təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Görülən işlərin nəticəsidir ki, 2013-2014-cü tədris ilində məktəbimizi qızıl medalla bitirən Rasim Həsənzadə 682 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub. Dərslər dediyim 126 saylı tam orta məktəbin şagirdləri Fərəh Axundzadə və Lətif Quliyev də yüksək balla ali məktəblərə daxil olublar. Bu il rayonun orta məktəblərini bitirən 1433

şagird ali məktəblərə qəbul olunub, onlardan 169 nəfəri 500-dən yuxarı bal toplayıb. Hər il respublikada müxtəlif fənlər üzrə keçirilən olimpiadada Binəqədi rayon məktəbliləri də uğurla çıxış edirlər. Onların arasında işlədiyim məktəbin şagirdləri də az deyil.

Hazırda məktəblərdə müasir texnologiyalardan geniş istifadə olunur. İKT-nin ən son yeniliklərindən bəhrələnmək mənim də pedaqoji fəaliyyətimdə önəmli yer tutur. «Activelnspric», «Mimio», «Smart», «Power Point», «Veb2» proqramlarında hazırladığım resursları, dərslər nümunələrini müxtəlif yerli və beynəlxalq təhsil saytlarında yerləşdirirəm. Digər elmi-metodik, pedaqoji işlərimi şəxsi bloqumda paylaşır, həmçinin həmkarlarımdan da pedaqoji fəaliyyətlərdən faydalanmağa çalışıram. Bütün bunlar artıq zamanın tələbidir. Yeni texnologiyalara yiyələnmədən irəli getmək mümkün deyildir.

– Ölkə başçısının sərəncamı ilə «Tərəqqi» medalına layiq görülməyinizi gözəldinizmi?

– Müəllimlik fəaliyyətimə yüksək qiymətləndirən hər bir şəxsə təşəkkür edirəm. Bundan əvvəl «İlin ən yaxşı pedaqoji müəllimi» münasibətində II, 2012-ci ildə «Ən yaxşı açıq dərslər» layihəsində isə III yerə layiq görülmüşəm. 2013-cü ildə «İnnovativ müəllim» müsabiqəsinin qalibi olmuşam, 2014-cü ildə «Təhsildə interaktiv texnologiyalar – 2014» sertifikatını almışam. Müəllimlərin sınaq qiymətləndirilməsində 100 faizlik nəticə göstərmişəm. Bu günlərdə isə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə «Tərəqqi» medalına layiq görülmüşəm. Bu, ölkə başçısı tərəfindən əməyimə verilən ən böyük qiymətdir. Oktyabrın 9-da rayonda «Heydər Əliyev mil-

li təhsil sisteminin qurucusudur» mövzusunda keçirilən elmi-praktiki konfransda rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov «Tərəqqi» medalına layiq görülməyim münasibətilə məni şəxsən təbrik etdi və əlbəttə, bu məni olduqca sevindirdi.

– Şirincan xanım, sonda Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işləri barədə fikirlərinizi bilmək istədik.

– Uzun illərdir ki, 7-ci mikrorayonda yaşayıram. Bir sakin kimi rayonda aparılan abadlıq işlərini ürəkdən bəyənirəm. Görülən işlər sayəsində rayonumuzun siması xeyli dəyişib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə başlanmış «Təmiz Binəqədi» sosial layihəsi əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Ərazinin təmiz saxlanması üçün hər həftənin sonu müxtəlif yaşayış sahələrində iməciliklər təşkil olunur və biz də bu tədbirlərdə yaxından iştirak edirik.

Rayonda təhsilə göstərilən diqqət də bir müəllim kimi məni sevindirir. Bu günlərdə rayonda keçirilən «Heydər Əliyev milli təhsil sisteminin qurucusudur» mövzusunda elmi-praktiki konfrans bizi daha yaxşı işləməyə həvəsləndirib. Dünyasını dəyişən müəllimlərin xatirəsinin həmin konfransda şükütlə anılması da tədbiri təşkil edənlərin yüksək məniyyətinə xəbər verir. Bütün bunlar göstərir ki, rayon rəhbərliyi abadlıq-quruculuq işləri ilə yanaşı, təhsilə və müəllimlərin əməyinə də yüksək qiymət verir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, Binəqədi-də aparılan abadlıq işləri tək müəllimlərdə deyil, rayonda yaşayan bütün ziyalılarda, sadəcə vətəndaşlarda çox gözəl təəssürat oyadıb. Bir sözlə, bu rayonda yaşamaq və işləmək olduqca xoşdur.



Məktəblilər arasında intellektual oyun

ESMİRA

Oktyabrın 28-də «Elite» ayləncə və istirahət mərkəzində Binəqədi Rayon Gənclər və İdman İdarəsi (Gİİ), Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və «Azərbaycan Universitetinin İntellektual Klubu» İctimai Birliyinin birgə təşkilatçılığı ilə «Binəqədi-gənclər rayonu» layihəsi çərçivəsində rayonun orta ümumtəhsil məktəbləri arasında «Nə? Harada? Nə zaman?» intellektual oyunu keçirilmişdir.

Yarışda ümumilikdə rayonun 32 orta ümumtəhsil məktəbindən, tərkibi 6 ibrəs və 2 ehtiyat oyunçudan ibarət olmaqla 32 komanda iştirak etmişdir.

Yarışın nəticəsinə əsasən 313 №li tam orta məktəbin «Ucalıq» komandası I, 3 №li tam orta məktəbin «Qlobus» komandası II, 100 №li tam orta məktəbin «Kainat» komandası isə III yerə layiq görülmüşlər.

Mükafatlandırma mərasimində çıxış edən Binəqədi Gİİ-nin rəisi Qüdsi Bayramov bildirmişdir ki, «Binəqədi-gənclər rayonu» layihəsi çərçivəsində həyata keçirilən intellektual oyunun məqsədi belə yarışlar vasitəsi ilə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin intellektual potensialının inkişaf etdirilməsi və qabiliyyətlərinin aşkar olunması üçün əlverişli şəraitin yaradılmasıdır.

«Azərbaycan Universitetinin İntellektual Klubu» İctimai Birliyinin icraçı direktoru Aydın Piriyevin oyunun təşkil olunmasında göstərilən dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Qeyd olunmuşdur ki, bu formatda oyunlar respublikamızın digər şəhər və rayonlarında da təşkil olunur.

Tədbirin sonunda fərqlənənlər diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Heydər Əliyev Mərkəzinə ekskursiya

ESMİRA

18 Oktyabr – Dövlət Müstəqilliyi Günü və ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi, onlarda müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, gəncləri milli, mənəvi, əxlaqi də-



yərlerimizə sevgi ruhunda tərbiyə etmək məqsədilə 2014-2015-ci tədris ilində ali məktəblərə daxil olan bir qrup Binəqədi rayon gənclinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur.

Mərkəzin əməkdaşları əvvəlcə iştirakçılara qeyri-adi, mürəkkəb quruluşu malik unikal tikili haqqında məlumat vermişdir. Müasir

Bakının simvollarından biri hesab edilən Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində nümayiş olunan «Azərbaycan inciləri» sərəncamı ilə tanış ol-

muşlar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında maraqlı məlumatlar əldə etmişlər. Ekspozisiyada nümayiş etdirilən qayastüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntıları, etnoqrafik məmulatları, nümayişatçılar, milli geyim və zərgərlik nümunələri gənclərdə böyük təəssürat oyatmışdır.

Gənclər Prezident yanında Bilik Fondunda olublar

SIYAVUŞ ƏMİRLİ

Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən bilavasitə asılıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə bağlı olub onun global rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Gənclərə münasib dövlətin öz gələcəyinə münasibətidir. Bu reallıq nəzərə alınaraq, Azərbaycanın dövlət siyasətində gənclərə iş prioritet sahələrdən biri kimi önəm qəbul edilir.

Dövlət gənclər siyasəti Binəqədi rayonunda da ardıcıl və sistemli şəkildə həyata keçirilir. Bunun müqabilində rayon gəncləri də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Oktyabr ayının 25-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gənc üzvləri Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunda olublar. Görüşdə ölkə başçısının 7 may 2014-cü il tarixli fərmanı ilə yaradılmış fondun vəzifə və məqsədləri, habelə Azərbaycanın elmi və təhsil sahəsində həyata keçirilən islahatların geniş müzakirə edilib.

Fondun icraçı direktoru Oktay Səmədov gənclərə fəaliyyət istiqamətləri barə-



də geniş məlumat verərək bildirib ki, fondun yaradılmasında məqsəd müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq cəmiyyətdə elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətdə çatdırılmasının təmin edilməsidir.

Fondun strukturu barədə gənclərə ətraflı məlumat və rəhbərlik direktor qurumun fəaliyyətinə ümumi nəzərətim Himayəçilik Şurası tərəfindən həyata keçirildiyini, habelə Şuranın ölkə miqyasında və ölkədən kənarında ta-

nınmış 9 nəfər ictimai-siyasi xadim və elm adamından ibarət olduğunu qeyd edib. Həyata keçirilən layihələrdən danışan O.Səmədov Fond yaradıldıqdan sonra icra olunan layihələrin ölkədə elm və təhsilin inkişafına istiqamətləndiyini qeyd edib.

Daha sonra gənclər Prezident yanında Bilik Fondunun həyata keçirdiyi «Fikir şənbəsi» layihəsi çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarında tanınmış kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədovla görüşüblər. Tanınmış kulturoloq gəncləri maraqlandıran sualları cavablandıraraq, kulturologiya, müasir dünyada kulturoloji proses və digər aktual mövzular barədə öz düşüncələrini gənclərlə paylaşdıqları ilə bölüşüb.

“Məşq prosesində özümə belə güzəştə getmirəm”

ESMİRA ORUCOVA

Respublikamızda bədən tərbiyəsi və idmanın kütləvi-ləşməsinə, insanların fiziki sağlamlıq səviyyəsinin yüksəldilməsinə dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsi olaraq, Azərbaycan hazırda dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda idmanın və Olimpiya hərəkatının təbliği və genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. İdman sahəsində aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq, təmsilçilərimiz ayrı-ayrı idman növləri üzrə mötəbər yarışlardan Vətənə yüksək əyarlı medallarla dönlür.

Binəqədi rayon sakini, uşu subakto və hap ki do üzrə 8 qat Azərbaycan çempionu, habelə dünya və Avropa çempionatlarının və bir sıra beynəlxalq yarışların qalibi Müşfiq Hüseynov da belə idmançılardandır. Müşfiq həm də müxtəlif illərdə turan-do, taekvondo, kikkobsinq idman növləri ilə məşğul olub və yüksək nəticələrə imza atıb. 2004-cü ildən hap ki do üzrə yığma komandanın məşqçisi işləyən Müşfiq Hüseynov hazırda Azərbaycan Hap Ki Do Federasiyasının vitse-prezidentidir. O, həm də “Neftçi İSM” İctimai Birliyin kikkobsinq üzrə yığma komandasının rəisi vəzifəsində çalışır.

– Müşfiq, yaqın ki, idmanla yüksək nəticələr əldə etməyə uzun və çətin yol keçmiş...

– 1980-ci ildə Zəngilan rayonunda anadan olmuşam. Rayonumuzun bədnam qonşularımız tərəfindən işğalı uşaqlıq dövrümə təsadüf edir. O illərdə xalqımıza qarşı törədilən faciələr mənə daha da güclü olmağa sövq edirdi. Təz bir zamanda böyüyüb doğma torpaqlarımızın müdafiəsində dayanmaq istəyirdim. Həyatda mübarizə və özünə güvənli bir insan kimi yetişmək niyyəti ilə erkən yaşlardan idmanla məşğul olmaq qərarına gəldim. Tələyin şərt qismətindən doğma yurd yerimizdən didərgin düşdükdən sonra ailələ birgə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində məskunlaşdıq. Ağır məcburi köçkünlük həyatına baxmayaraq, idmana olan həvəsim mənə rahat buraxmırdı. 1994-cü ildə “Lokomotiv” İdman Sağlamlıq Mərkəzinin uşu bölməsinə yazıldım. Burada bir müddət məşq etdikdən sonra müxtəlif yarış və turnirlərdə çıxış etməyə başladım.

– İştirak etdiyiniz yarışlara necə xatırlayırsınız?

– Qatıldığım yarışlarda qələbə qazandıqca özümə inamım artır, idmana daha çox bağlanırdım. Respublikadaxili yarışlarda əldə etdiyim nailiyyətlər beynəlxalq turnirlərdə çıxış etmək üçün mənə imkan yaradı. Çıxış etdiyim ilk yarış Azərbaycan çempionatı oldu. 51 kiloqram çəki dərəcəsinə qızıl medal qazandım. Sevincimin həddi-hüdudu yox idi. Bu nəticədən sonra inamım bira-beş artdı və ardıcıl qələbələr imza atdım. Öz çəkimdə 6 il dalbadal çempion titilunu qoruya bildim. Gürcüstanda keçirilən Avrasiya çempionatında, İsraildə təşkil olunan dünya çempionatında birinci yeri tutdum. Təvəzökarlıqdan uzaq olsa da deyim ki, həm-karlarım üçün ciddi rəqibə çevrilmişdim.

Azərbaycan Hap Ki Do Federasiyasının prezidenti Süleyman Məmmədlinin rəhbərliyi altında Şərqi Döyüş növlərinin sirlərinə yiyələndim. Peşəkar döyüşçü kimi formalaşmağımda Süleyman müəllimin böyük rolu var.



Dünya WOF (Dünya Şərqi Döyüş Növləri Federasiyası) döyüş sənətləri üzrə dünya çempionatında birincilik qazandım. Türkiyədə hap ki do üzrə təşkil olunan Avropa çempionatında da qızıl medal qazandım. Ancaq özümü idmansız təsəvvür edə bilmirdim. Yaşlarımdan dəstəyi ilə yenidən bu sahəyə qayıtmağa qərar verdim. Bu dəfə özümü kikkobsinq və taekvondo idman növlərində sınaq istədim.

– İdmanla məşğul olmaq dərslərinizə mane olmurdu ki?

– Aşağı siniflərdə hər şey öz qaydasında idi. İdmanla məşğul olmağa başladığımdan sonra isə dərslərdən geri qaldım. Əsas diqqətim idmanla məşğul olmağa yönəldim. Bunların ikisini birdən çatdırmaq qeyri-mümkün idi. Axı mən gələcəkdə peşəkar idmançı olmaq istəyirdim.

– Sizcə, qələbə qazanmağın əsas şərtləri hansılardır?

– Əsl idmançı riski, çətinliyi sevməlidir. İdmançı qarşılaşdığı rəqibin ad-sanı, titulları qorxutmamalıdır. Yarış meydanına çıxanda rəqibdən çəkinməməli, özünü sərbəst hiss etməlidir. Döyüşdə əzm və

diği bu yarış 37 idmançı ilə qatılmışdıq. Döyüşçülərimiz 14 qızıl, 6 gümüş və 7 bürünc medala sahib çıxdılar.

– Qarşıda iştirak edəcəyiniz yarışlar barədə məlumat verməyinizi istədik...

– Noyabr ayında İtaliyanın Milan şəhərində WKA, WTKA və İAKSA Döyüş Assosiasiyasının birgə təşkilatlığı ilə dünya çempionatı keçiriləcək. Burada ölkəmizin idman şərəfini “Neftçi İSM” İB-nin kikkobsinq üzrə yığma komandası qoruyacaq. Yarışda 57 döyüşçümüz “fu kontakt”, “lou”, “K-1”, “semi-kontakt”, “kik-layt” versiyalarında qüvvələrini sınaqacaq. Komanda çempionata hazırlığını davam etdirir. Əsas məqsəd Vətənə uğurlu nəticə ilə qayıtmaqdır. Gün ərzində 2 dəfə keçirilən məşqlərdə əsasən fiziki hazırlığa diqqət yetiririk. Bir müddət sonra taktiki hazırlıq məşqləri başlayacaq.

Azərbaycan Kikkobsinq Federasiyası idmançılarımızın yüksək səviyyəli təlim-məşqləri və beynəlxalq yarışlarda iştirakı üçün hər cür şərait yaradıb. Federasiyanın prezidenti Adil Əliyev kikkobsinqçulara daim dəstək olur, onların problemləri ilə maraqlanır.

– Binəqədi rayonunda yaşayın idmançınız rayonda həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı nə fikirdədir?

– Açıq, rayonumuz əvvəllər bərbad vəziyyətdə idi. Son illərdə isə vəziyyət köklü surətdə yaxşılaşır. Rayonda aparılan abadlıq-quruculuq işləri ən yüksək tələblərə cavab verir, hər tərəf abadlaşdırılır. Görülən işləri yalnız və yalnız alqışlamaq lazımdır. Sevindirici haldır ki, Binəqədi rayonunda hər bir sahədə yüksək inkişaf və tərəqqi gözə çarpır. Buna görə ölkə rəhbərliyinə öz dərin təşəkkürümüzü bildiririk.

Komandamız bu il üçün ən böyük uğurunu Şərqi Döyüş növləri üzrə keçirilən dünya çempionatında qazandı. Biz 54 ölkənin təmsilçilərinin mübarizə apar-

→ sənaye ili

Sifarişçilərin zövqünü oxşayan müəssisə

E.ORUCOVA

Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmışdır. Ölkə iqtisadiyyatının sənayeləşməsinə sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilmişdir.

İşi Avropa standartlarına və global bazar prinsiplərinə uyğun şəkildə qurulmuşdur. Almaniya, Yaponiya və Türkiyədən gətirilən ən son texnologiya və avadanlıqlarla təchiz edilən müəssisənin istehsal profili - korporativ geyimlər; gündəlik geyimlər; xüsusi təyinatlı geyimlər və məktəbli geyimləri istiqamətində reallaşmışdır. Fabrikdə istifadə olunan istənilən növ parçalar keyfiyyət təstindən keçirilir. Məhsulların eroziya və digər faktorlara nə dərəcədə tab gətirdiyi test olunur.



si haqqında sərəncam imzalamışdır.

“Sənaye ili” çərçivəsində respublikada müxtəlif layihələr hazırlanır və tədbirlər həyata keçirilir. Dövlətimizin özəl sektora xüsusi qayğı ilə yanaşması bu sahə üzrə məhsul istehsalının artmasına zəmin yaradır. Özəl sektora məxsus olan müəssisələr respublikamızın bütün şəhər və rayonlarında fəaliyyət göstərir. Bu müəssisələr müxtəlif məhsulların istehsalı ilə məşğul olurlar.

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Bakı Tekstil Fabrikində (BTF) müxtəlif növ geyimlər tikilir. Müəssisəyə tikisən sahəsində yüksək təcrübəyə malik olan Sakinə Babayeva rəhbərlik edir. BTF 1939-cu ildən fəaliyyət göstərir. Bu müəssisə Qafqaz regionunda ilk toxuculuq fabriki olmaqla yanaşı, sovet dövlətinin yüksək səviyyədə trikotaj məhsulları ilə təmin etmişdir.

Sovetlər Birliyi dağıldıqdan sonra fabrikdə ciddi islahatlar aparılmış və onun

istifadə olunan boyalar tam reaktiv tərkibli olduğu üçün yuyulma zamanı rəngin getməsi və ya günəş altında solması hallarına qarşı dayanıqlıdır. Müəssisədə bununla yanaşı, tikilən istənilən məmulat fabrikin modelyerləri tərəfindən yüksək səviyyədə işlənir. Bəziləri elə fikirləşir ki, işçi geyimlərində dizayn o qədər də əhəmiyyətə malik deyil. Amma rahatlığa görə cibliyin yerində tikilməməsi işçilərdə diskomfort hissələri iş prosesində müəyyən maneə yarada bilər. Fabrikdə həmçinin baş qoruyucusu və işçi ayaqqabısı da hazırlanır.

Fabrikin əsas üstünlüklərindən biri də budur ki, ixrac olunacaq məmulat ən azı 3 həftə daha tez çatdırılır. Operativ və keyfiyyətli xidmət Bakı Tekstil Fabrikinin ən böyük üstünlüyüdür. Bir sözlə, Bakı Tekstil Fabriki sifarişlərini keyfiyyət və qısa müddətdə istehsal etməyə, həmçinin istehsal etdiyi məhsullara yüksək zəmanət verməyə tam hazırdır.

Bakı Tekstil Fabriki

www.btf.az



Ünvan: AZ1054, Bakı ş., Binəqədi r-nu, Baksol ərazi 1.
Tel.: 012 412 0206.
Mob.: 050 321 6533, 055 454 0002, 055 454 0003.
E-mail: bsakina@hotmail.com

Beynəlxalq yoldaşlıq görüşü keçiriləcək

2014-cü il dekabrın 4-də Parisdəki Qış Sirkində gülüş üzrə Fransa və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək. “Baku-2015” I Avropa Oyunlarının təqdimat kampaniyası çərçivəsində keçiriləcək yoldaşlıq görüşündə komandalar yunan Roma, sərbəst və qadın gülüşü üzrə üç növdə güclərini sınaqacaq. 8 çəki dərəcəsinə keçiriləcək yarışda ümumi hesabla irəli çıxan komanda qalib hesab olunacaq.

Yoldaşlıq görüşünü 1600-dək tamaşaçı izləyə biləcək. Yarışdan sonra təşkil olunan rəsmi hissədə Azərbaycan idmanının bugünkü inkişaf və uğurları, eləcə də I Avropa Oyunlarına dövlət səviyyəsində məlumat hazırlıq haqqında məlumat veriləcək. Mərasimdə Fransanın siyasi dairələrindən və ictimaiyyətdən xüsusi dəvət olunmuş 200-dək qonağın iştirakı nəzərdə tutulur.

Ən güclü şahmatçılar müəyyənləşib



276 sayılı tam orta məktəbdə Binəqədi rayon məktəblilərinin XXVII spartakiadasının proqramına daxil olan şahmat növü üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda hər birində 6 nəfər (4 oğlan, 2 qız) olmaqla 30 məktəb komandası qalib adı uğrunda mübarizə apar-

mışdır. Gərgin və maraqlı mübarizə şəraitində keçən birinciliyin yekun nəticəsinə görə, 135 Nöli məktəbin komandası fəxri kürsünün ən yüksək pilləsində qərarlaşdı. 3 və 30 saylı məktəblərin komandaları isə ardıcıl olaraq 2-3-cü yeləri bölüşmüşlər.

Binəqədili şagird mükafatlandırıldı

Oktyabrın 24-də Abşeron Rəsmi Qalereyasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı və rəsm müsabiqələrinin mükafatlandırma mərasimi keçirilmişdir.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rəqif Abbasov çıxış edərək narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, həm dövlət, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işidir. Ona görə də bu bələyə qarşı global şəkildə, birgə mübarizə aparılmalıdır.



Sonra mükafatlandırma mərasimi keçirilmişdir.

Qeyd edək ki, “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda inşa yazı müsabiqəsində Binəqədi rayonu 217 sayılı tam orta məktəbin 10-cu sinif şagirdi Roman Hüseynov III yerə, 297 nömrəli tam orta mək-

təbin 9-cu sinif şagirdi Selcan Seyfullayeva isə fərqlənməyə layiq görülmüşlər.

İnşa yazı və rəsm müsabiqələrində fərqlənmiş şagirdlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Balacalar üçün yeni tamaşa



Abdulla Şaiqi adına Azərbaycan Dövlət Kukla Teatrında “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasının premyerası keçirilib.

Teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-

tıq və Taq-taqın nağılı” ideya yükü, səhnə estetikası və kukla tamaşalarına məxsus yeni ştrixləri ilə tamaşaçıların diqqətini cəlb edir. Nəzəm formasında təqdim olunan səhnə əsərinin quruluşçu rəssamı Rəvanə Yaqubova, bəs-

təkəri Vüqar Camalzadədir. Birhissəli kukla tamaşasında əsas rolları Əməkdar Artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov və Cavid İbrahimov ifa ediblər.

→ İqtisadiyyat

Birinci investisiya forumu



Düşənbədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Mərkəzi Asiya ölkələri üçün birinci investisiya forumu keçirilib.

Tədbirdə İƏT-in üzvü olan ölkələr, o cümlədən Azərbaycanın və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən İƏT-in baş katibi İyad Əmin Mədəni, İslam İnkişaf Bankının sədri Əhməd Məhəmməd Əli, Birləşmiş Ərəb Əmirliklərinin

dövlət naziri Abdulla Qabboş, Sudanın xarici işlər naziri Əli Əhməd əl-Karti və başqaları üzv ölkələr arasında əməkdaşlığın inkişafı məsələlərindən danışıblar.

Tədbirdə üzv ölkələr arasında aqrar-sənaye kompleksi, nəqliyyat və kommunikasiya, ticarət, kənd təsərrüfatı, elm, təhsil, turizm, incəsənət, səhiyyə, yoxsulluğun azaldılması və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Bakıda daha bir beynəlxalq tədbir keçirilir

Oktyabrın 30-da Bakıda Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumu öz işinə başlayıb. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi proqramının bir hissəsi kimi təşkil olunan forum iki gün davam edəcək.

Avropa Şurasının Avropa Mədəni Marşrutlar İnstitutunun (Lüksemburq) Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil etdiyi forum iştirakçılarının siyahısına Avropa Şurasının 29 mədəni marşrutlarını təmsil edən şəxslər, təsdiqlənmiş üçün yeni namizədlər, alimlər, mütə-

xəssislər və mədəni turizm sahəsindəki peşəkarlar daxildir.

Forum marşrutların öz fəaliyyətlərini təqdim etdiyi, uğurlu təcrübələrin paylaşıldığı və tematik seminarlarda mövcud problemlərin müzakirə edildiyi illik tədbirdir. Bu il müzakirələr mədəni marşrutların mədəniyyətlərarası dialoqu və transmilli şəbəkələr vasitəsilə davamlı sosial və iqtisadi inkişafın təşviqinə necə xidmət edə bilsə, onların Avropanın yaddaşı və tarixini işıqlandırmaq və onu qorumaqla müasir cəmiyyətlərin necə qavranılması mövzularını əhatə edir.

6 milyard manata yaxın inşaat işi

Cari ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 5 milyard 983,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, həmin vəsaitin 63,9 faizi

yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,9 faizi əsaslı təmir, 5,7 faizi cari təmir, 13,5 faizi isə sair tikinti işlərinə sərf olunub. Ümumi inşaat işlərinin 79,9 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetiriblər.



→ mədəniyyət

Azərbaycan dünya səviyyəli musiqi yarmarkasında

İspaniyanın Qalisiya vilayətinin Santyaqo de Kompostela şəhərində keçirilmiş 20-ci "Womex" dünya musiqi EXPO-sunda Azərbaycan böyük müvəffəqiyyətlə təmsil olunub. Ölkəmiz ilk dəfə olaraq dünya musiqi sənayesinin bu böyük musiqi ticarət yarmarkasında iştirak edib.

Sərgidə həmişəki kimi peşəkar dünya musiqi sənətinin son nailiyyətləri nümayiş olub. 1994-cü ildən etibarən burada Azərbaycanın tanınmış muğam ifaçıları konsert proqramı ilə çıxış ediblər. Bu il isə "Womex" EXPO-nun 20-ci il dönmündə ilk dəfə olaraq Azərbaycanın ənənəvi musiqisinə həsr olunmuş guşə yaradılıb.

Tədbirdə milli musiqi alətləri sərgilənib və səsləndirilib. Ziyarətçilərə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan muğam, klassik və caz musiqisinə aid çap-reklam məhsulları, kitablar, CD disk-

lər, Basqal İpək Mərkəzinin hazırladığı kəlağayılar təqdim olunub.

Dünyanın 90 ölkəsindən tədbirə qatılan 2500 nəfərə Azərbaycan musiqi mədəniyyəti haqqında geniş məlumat verilib. Eyni zamanda ölkəmizə həsr olunmuş "Music Reception" gecəsinə dəvət olunanlar Azərbaycan çayına, paxlavasına və milli şərablara qonaq edilib, istedadlı pianocu Elçin Şirinovun rəhbərlik etdiyi etno-caz qrupunun çıxışı dinlənilib. Bütövlükdə nümayiş olunan 277 guşə arasında Azərbaycan guşəsi iştirakçılar və Womex təşkilatçıları tərəfindən ən maraqlı və zəngin guşə kimi dəyərləndirilib, Azərbaycan musiqiçiləri isə bir sıra beynəlxalq festival və EXPO-lara dəvət alıblar.

Eyni zamanda, Azərbaycan 2015-ci ildə Budapeşt şəhərində keçiriləcək növbəti "Womex" dünya musiqi EXPO 2015-ə dəvət alıb.

Beynəlxalq müsabiqədə təmsilçilərimizin böyük uğuru

Oktyabrın 20-dən 26-dək Daşkənd şəhərində ilk dəfə olaraq, gənclər arasında "Ana yurdun ahəngləri" adlı beynəlxalq xalq çalğı alətləri müsabiqəsi keçirilib.

Müsabiqədə ölkəmizi iki gənc iştirakçı qismində, "Kainat" Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə isə beynəlxalq tərkibli münisiflər heyətinə üzv kimi təmsil edib. Eyni zamanda, Azərbaycan qrupuna fərdi qaydada qoşulmuş, Rauf Hacıyev adına 15 nömrəli Musiqi Məktəbinin şagirdi Şükür Ömrəli və Azərbaycan Milli Konservatoriyasının müəllimi, konsertmeyster Svetlana Əhmədova da bu müsabiqədə iştirak etməklə gənclərimizin uğurlarına yardımçı olublar.

Müsabiqədə Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə, Qazaxıstan, Rusiya və digər ölkələrdən olan gənc istedadlar da milli alətlərdə bacarıqlarını nümayiş etdiriblər.

Üç turdan ibarət olan geniş



həcmli xalq musiqisi müsabiqəsi 2 yaş qrupu üzrə (15-19 və 5 yaş) keçirilib.

Ölkəmizi təmsil edən hər 3 istedadlı notla işlənmiş əsərlərlə yanaşı, Azərbaycan musiqiçilərindən də seçmələr ifa ediblər. Təmsilçilərimizdən Şükür Ömrəli kiçik yaş qrupunda 1-ci yeri, A.Zeynalı adına Musiqi Kollecinin tələbəsi İbrahim Babayev isə böyüklər arasında 2-ci yeri layiq görüldü. Hər iki istedadlı xüsusi diplomla təltif edilib.

→ xarici xəbərlər

"İŞİD"-ə qarşı elektron mübarizəyə çağırış

"İraq-Şam İslam Dövləti"ne qarşı ABŞ-in rəhbərlik etdiyi beynəlxalq koalisiyanın koordinatoru Con Alen qurumun üzvlərini terrorçu qruplaşmaya qarşı mübarizəni genişləndirməyə çağırır.

Küveytdə koalisiyanın keçirdiyi konfransın açılışında çıxış edən Alen bu çərçivədə internet və kütləvi informasiya vasitələrindən istifadənin vacibliyini bildirib. Onun sözlərinə görə, internet "İŞİD"-in özünə döyüşçü toplaması üçün ən çox istifadə etdiyi vasitədir.

Digər tərəfdən, Suriya ordusuna məxsus hərbi təyyarələr İdlib, Hələb və Homsa hava zərbələri endirib. Hücumlar zamanı onlarla mülki şəxsin öldürüldü bildirilir. Eyni zamanda, "Ən-Nusra" qruplaşması İdlib əyalətində hökumət qüvvələrinin 12 əsgərini əsir götürüb, bir neçəsini isə qətlə yetirib.

İqtisadi tənəzzül istehlakçılarının etimadını azaldıb

"Euronews"-un məlumatına görə, Avrozonadakı iqtisadi tənəzzül və Rusiyaya qarşı sanksiyalar Almaniya istehlakçılarının etimadına öz mənfi təsirini göstərməkdə davam edir. İstehlakçıların etimadını müəyyən edən Münhen İqtisadi Araşdırmalar İnstitutunun hesablamalarına görə, oktyabr ayı üçün Almaniya iqtisadi inkişafı inam 2012-ci ildən bu yana

ən aşağı həddə düşüb. Ölkənin biznes mühiti indeksi oktyabrda nəzərəcarpacaq dərəcədə aşağı enib. Nəticələr institutun 7 min şirkət arasında keçirdiyi aylıq sorğuya əsasən müəyyən edilib. Qeyd edək ki, bir müddət əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Beynəlxalq Valyuta Fondu Almaniya iqtisadiyyatının artım proqnozunu aşağı salmışdı.

İspaniyada 51 dövlət məmuru həbs edildi

"Euronews"-un məlumatına görə, İspaniyada korrupsiya əleyhinə genişmiqyaslı əməliyyat keçirilib. Ölkə prokurorluğu xüsusi əməliyyat zamanı Madrid, Mursiya, Leone və Valensiya 50-dən çox dövlət məmuru və siyasətçini həbs edib. Həbs olunanlar arasında Madridin "Xalq partiyası"nın keçmiş katibi Fran-

sisko Qranados və bir sıra şəhər merlərinin adları var. Onlara qarşı vergidən yayınma, sənədlərin saxtalaşdırılması, dövlət vəsaitinin mənimsənilməsi, fırıldaqçılıq, səlahiyyətlərindən sui-istifadə və rüşvət alma ittihamı irəli sürülüb. Korrupsiyada adı hallanan məmurların hesabları və depozitləri dondurulub.

→ maraqlı

Yaponlar daha bir ilkə imza atmaq istəyirlər



Yaponiyanın "Mitsubishi Zyukoqyo" və "Chiyoda kako kensetsu" şirkətləri ucuz və ekoloji təmiz enerjinin əldə edilməsi üçün hidrogen istehsal edəcək dünyada ilk üzən zavod tikməyi planlaşdırıblar. Şirkətlər bu planı 2020-ci ilədək reallaşdırmaq niyyətindədirlər.

Şirkətlərin mühəndisləri dəniz yataqlarından xam neftin hasilatı zamanı yaranan qazdan hidrogeni ayırmağı planlaşdırırlar. Mütəxəssislərin bildirdiyinə görə, sahil ərazilərindəki xam neft yataqlarının yaxınlığında inşa olunacaq həmin zavod nəqliyyat xərclərini xeyli azaltmağa imkan yaradacaqdır.

Mobil telefon namazın vaxtını xəbər verəcək



Rusiya Müsəlman Qadınlar İttifaqının sədri Nailə Ziqanşina ümid edir ki, ilk dəfə olaraq Rusiyada müsəlmanlar üçün yaradılan və noyabrın sonunda satışa buraxılacaq "BQ İstanbul" mobil telefonuna ölkədə böyük tələbat olacaqdır.

Qurğunun yaddaşına müqəddəs "Qurani-Kərim" iki dildə - ərəb və rus dillərində dörd ən populyar tərcümələr-

də daxil edilib. Rahat menyu lazımı mətni oxumaq üçün surələri sürətlə çevirməyə imkan verəcəkdir.

Telefonda, həmçinin, namaz vaxtı səs signalı verən əlavə qurğu yerləşdirilib: o, istifadəçinin olduğu ölkə və şəhər haqqında məlumatları təhlil edir, sonra namaz vaxtını müəyyənləşdirir və gündə beş dəfə namazın başlanmasını səs signalı vasitəsilə xəbərləyir.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az